

Qaraba Azadlıq Tkilat, antibhran tkilfri il x etdi

Qaraba Azadlıq Tkilat dar heytinin geni iclasında lkdkı ar sosial-iqtisadi vziyytl bal msl mzakir
.olunub, tkilfr plan qbul olunub v dvlit basna gndrilib

AranNews- Bu haqda QAT-n mtbuat xidmti mlumat verilib. Mlumata gr, QAT-n hazrlad sndd gstrilir: "Dnyada gedn iqtisadi-siyasi bhrann nticsi olaraq Azrbaycanda yaranm ar sosial-iqtisadi durumla bal Siz mracit edirik. Bu vziyyt hr ks kimi bizi d narahat edir. Hm insanlarn ddklri ar vziyyt, sosial-iqtisadi tinliklr, hm d bu vziyytl bal dvltimiz n yarana bilck thklr bizi narahat edir. Biz lknin, dvltin, ial altndak torpaqlarmzn, Qaraban taleyi il bal z .msuliytimizi drk edn bir ictimai qurum olaraq zrimiz dn vziflri yerin yetirmy hazrq

Azrbaycan bu vziyytdn daha gcl v mqavimt qabil dvlit olaraq xmaldr. Ona gr d dvlit sviyysind dnlm v smrlı tdbirlr hyata keirilimidir. Biz bu vziyytdn bzi siyasi qvvlrin mkrlı v qrup maraqlar n istifad etmsinin leyhinyik. Kimlrs fikirlmsin ki, vziyytin pislmsi, hakimiyyt bhrannn yaranmas onlara xeyir gtirck. Vziyytin daha pislmsini istynlr bilimidirlr ki, yarana bilck kaos, dant, zbanalq, anarxiya he ks xobxtlik gtirmyck. Hakimiyytdki qvvlrin .sviyyisizliyi, sassz arxaynl, insanlarn problemlrin etinaszl yolverilmzdir

Hakimiyyt bilimidir ki, yarmq tdbirlrl vziyytdn xmaq mmkn olmayacaqdr. Hakimiyyt cmiyytin btn tbqlrinin sylrini birlidirmli, real milli bara nail olmal, tcili v smrlı tdbirlr plan hazrlamaldr. Hakimiyytdnknar siyasi qvvlr, ictimai tkilatlar, nfuzlu ictimai xadimlr pozuculuq falıyyti il mul olmal deyil, vziyytdn optimal x yolunun axtarlb taplmasna almal, hkmt konstruktiv tkilfrini verimidir. Biz, Qaraba Azadlıq Tkilat olaraq hakimiyytin yanl addmlar, eyni zamanda vziyytdn sui- istifad etmk istyn qvvlrin mkrlı niyytlrinin qarsn almaq n btn

imkanlarmzdan istifad edcyimizi bildiririk. Azrbaycan dvltinin thlksizliyin, Qaraban azadlı in xll gtirmk istyn hr ks qarsında bizi grckdir. Hkmt trfindn vacib tdbirlr plannn hazrladn v hyata keirildiyini bilir, lakin cmiyyti narahat edn, ictimai ryd zn yer alan .bzi tkilfri Siz atdrma zmsz borc bilirik

lkd milli barq, milli birliyin gclndirilimsi istiqamtind addmlar atlsn. Geni amnistiya elan .1 olunsun, bir ox mhbuslarn azadla xmas tmin olunsun. lkdkı iqtisadi-sosial vziyyt gr .msuliyet dayan Nazirlr Kabineti tam heytd istifaya gndrilsin

Milli Birlik Komitsi yaradlsn. Siyasi, ictimai qurumlarn nmayndlri, ictimai xadimlr, .2 mtbuat tmsililri, iqtisadi v siyasi ekspertlr bu quruma daxil edilsinlr. Bu Komit antibhran tdbirlrinin hazrlanmasında itirak etsin, hkmtin qbul edcyi antibhran tdbirlri bu Komit il

.razladrlsn. Hesab edirik ki, bu addm hyata keiriln tdbirlr halinin inamn ciddi kild artracaq Btn bank kreditlrinin 10 min AB dollarna qdr olan hissi banklara dvlit trfindn dnilsin, .3 .borclarn yerd qalan hissisinin aa faizlrl dnilmsi myyn edilsin

Mscidlrin, restoranlarn, adlıq saraylarn, hminin iri irklrlin nzdind sosial yemkxanalar.4 .alsn, imkansz xslr gnd 3 df pulsuz yemk verilsin

sizlr n ktlvi ictimai ilr tkil edilsin. Adamlarn gndlik 10-15 manatlıq, hm d z zhmti il rk .5 .pulu qazanmasna rait yaradlsn

Dvltin nzartind olan sosial xstxana v apteklr yaradlsn.mkansz insanlarn pulsuz mayin, .6 .malic v drmanalara olan tminat n rait yaradlsn

Sosial maazalar yaradlsn. mkansz insanalara ucuz qiymt gndlik tibat mallarnn sat .7 .tmin edilsin. Ticart mrkzlrlnd idarilik, icar v digr sahlrd zbanala son qoyulsun

.Hddindn artq msrfli beynlxalq tdbirlrdn, o cmlnd idman yarlarndan imtina edilimidir .8 lky mal idxaln azaltmaq, lkdn mal ixracn maksimum artrmaq lazmdr. Daxili bazar .9 xarici mdaxildn maksimum qoruma, daxili bazar

daxili malla mmkn qdr ox tmin etmli. Xaricdn gln btn mallara yxsk rsum qoymaqla idxal mhdudladrmaq. Bu siyast lky daha ox dollarn gtrilmsin, manatn gclnmsin rait yardacaq, .daxili istehsal v daxili bazar gclndirckdir

lk iqtisadiyyatnda sas diqqt aqrar sahy, knd tsrrfatna yndilmli, investisiya qoyulmal, .10 rait yaradlmal, stimul tmin edilmlidir. "Qabaqcl lk olmaq n snaye lksi olmaq lazmdr" tezisi artq khnlib. ox yaxn glckd dnyann taleyini knd tsrrfat lkri, rzaq istehsal edn lklr hll edck.

.Azrbaycann bu sahd geni imkanlarndan istifad olunmaldr

qtisadi siyastin mqsd i orta sinifin formaladrmasndan ibart olmaldr. Gcl orta sinifi .11 olan lknin he bir thkdn, kataklizmdn, bhrandan qorxusu yoxdur. Orta sinifin hakim oldu

.cmiyytd rvt, ourluq, saxtakarlq v digr naqisliklr z- zn aradan xr ndiki raitd bu siyastin hyata keirilmsi, ilkin kapitaln ld olunmas n birinci nvbd btn .12 oliqarxlarn mlak, daxili v xarici banklardak pullar msadir olunmaldr. Neftdn gln btn glirlr .bu istiqamt yndilmlidir

Bu siyastin hyata keirilmsi n ciddi kadr dyiikliklri edilml i, cmiyytin btn tbqlrindn milli .13 kadrlar clb olunmal, yerlibazla, qrupbazla son qoyulmal ciddi dvl t nzarti mexanizmi ".yaradlmal v lngimdn i balanmaldr